


Pres Reliz

Tarix: 21 Avqust, 2013-cü il

Əlaqə üçün şəxs: Aysel Süleymanova, PwC Azərbaycan
aysel.suleymanova@az.pwc.com

Səhifə: 1



“The Global Tax Monitor” PwC şirkətini vergi xidmətləri sahəsində Mərkəzi və Şərqi Avropa Regionunda aparıcı məsləhətçi şirkət kimi tanıyır.

“The Global Tax Monitor” PwC şirkətini nüfuzuna görə vergi xidmətləri sahəsində Mərkəzi və Şərqi Avropa Regionunda rəqib şirkətləri arasında aparıcı məsləhətçi şirkət kimi tanıyır.

Həmin nəticələr, Mərkəzi və Şərqi Avropa Regionunda, nümunə olaraq, vergi xidmətlərindən istifadə edən 320

alıcının rəyi əsasında müəyyən olunmuş 2013-cü ilin sonuna olan Q1 rəqəmlərə əsaslanır. 2000-ci ildən başlayan “Global Tax Monitor (GTM)” vergi xidmətləri bazarında qlobal, regional və sektorlar üzrə bölgü əsasında aparıcı şirkətlərin rəqabətə davamlılığını müəyyən edən TNS tədqiqat agentliyi tərəfindən aparılan müstəqil bir sorğudur. Bu sorğu dünyanın 37 aparıcı bazarında şirkətlərin əsas qərar qəbul edən şəxsləri (Maliyyə direktorları və Vergilər üzrə direktorlar) arasında hər il 3,000-dən artıq aparılan telefon müsahibələrinə əsaslanır. Bunun nəticəsində şirkətin nüfuzu, müştərilərə göstərilən xidmətlər, eləcə də brendin sağlam durumu ilə bağlı ətraflı qiymətləndirmə təqdim edilir.

Redaktor üçün qeydlər:

PwC Azərbaycan müxtəlif sahələrdə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində çalışan 100-dən artıq peşəkar mütəxəssis öz fikirlərini, təcrübəsini və çözümlərini bölüşərək müştərilərimiz üçün yeni perspektivlər yaradır və praktiki məsləhətlər verir. Daha ətraflı məlumat üçün: www.pwc.com/az səhifəsinə müraciət edin.

PwC şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Biz dünyanın 158 ölkəsində fəaliyyət göstərən və audit, vergi və məsləhət xidmətləri sahəsində keyfiyyətin təmin edilməsini qarşısına məqsəd qoyan 180,000-dən artıq insanın cəmləşdiyi şirkətlər şəbəkəsiyik. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com. "PwC" dedikdə PwC şəbəkəsi və/və ya bu şəbəkəyə üzv olan və hər biri müstəqil hüquqi şəxs olan bir və ya bir neçə şirkət nəzərdə tutulur. Daha ətraflı məlumat üçün: www.pwc.com/structure